



Food and Agriculture
Organization of the
United Nations



AQTA
AZƏRBAYCAN
RESPUBLİKASININ
QIDA TƏHLÜKƏSİZLİYİ
AGENTLİYİ



**ƏRZAQ İSRAF ETMƏDƏN
YAŞAMAQ ÜÇÜN BƏLƏDÇİNİZ**

Tələb olunan sitat:

FAO. 2022. *Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz*. Budapeşt.

Bu məlumat məhsulunda istifadə olunan işarələr və material təqdimatı Birələşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hər hansı ölkənin, ərazinin, şəhərin hüquqi və ya inkişaf statusu və ya ərazisi və ya səlahiyyətli orqanları, yaxud sərhədlərinin və ya hüdudlarının delimitasiyası ilə bağlı hər hansı mövqeyini ifadə etmir. Patentli olub-olmamasından asılı olmayaraq spesifik şirkətlərin və ya istehsalçıların məhsullarının qeyd edilməsi, qeyd olunmayan oxşar xarakterli digər məhsullara nisbətən onlara üstünlük verilməsinin FAO tərəfindən təsdiq olunması və ya tövsiyə edilməsi anlamına gəlmir.

ISBN: 978-92-5-136417-8

© FAO, 2022



Bəzi hüquqlar qorunur. Bu nəşr "Creative Commons" təşkilatının "qeyri-kommersiya müəllifliyi göstərilməklə" (Attribution-NonCommercial-ShareAlike) 3.0 IGO lisenziyası (CC BY-NC-SA 3.0 IGO; <https://creativecommons.org/licenses/by-nc-sa/3.0/igo/legalcode>) əsasında təqdim olunur.

Bu lisenziyanın şərtlərinə uyğun olaraq, bu nəşr müvafiq istinad göstərilməklə qeyri-kommersiya məqsədləri üçün nüsxələnə, yenidən paylana və uyğunlaşdırıla bilər. Bu nəşrin hər hansı şəkildə istifadəsi zamanı FAO-nun hər hansı spesifik təşkilatı, məhsulu və ya xidmətlərini təsdiq etməsi təəssüratı yaranmamalıdır. FAO-nun loqosunun istifadəsinə icazə verilmir. Əgər bu nəşr uyğunlaşdırılsrsa, o, "Creative Commons" təşkilatının eyni və ya ekvivalent lisenziyası əsasında lisenziyalasdırılmalıdır. Bu nəşrin tərcümə olunmuş variantı hazırlanarsa, ona tələb olunan sitatla birləşdə aşağıdakı imtina bildirişi də əlavə edilməlidir: "Bu tərcümə olunmuş variant Birələşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanmamışdır. FAO bu tərcümə olunmuş variantın məzmununa və düzgünlüyünə görə məsuliyyət daşımir. Orijinal ingilis nəşri üstünlük təşkil edir."

Qeyd olunan lisenziya ilə əlaqədar yaranan və qarşılıqlı razılışma yolu ilə həll edilə bilməyən mübahisələr, bu nəşrdə fərqli şəkildə nəzərdə tutulmayıbsa, lisenziyanın 8-ci maddəsində göstərildiyi kimi mediasiya və arbitraj yolu ilə həll ediləcək. Tətbiq olunan mediasiya qaydaları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mediasiya qaydaları olacaq (<http://www.wipo.int/amc/en/mediation/rules>) və istənilən arbitraj Birələşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyasının Arbitraj Reqlamentinə (UNCITRAL) uyğun olaraq aparılacaq.

Üçüncü tərəf materialları. Bu nəşrdəki cədvəllər, rəqəmlər və ya şəkillər kimi üçüncü tərəf aid edilən materiallardan təkrar istifadə etmək istəyən istifadəçilər həmin təkrar istifadə üçün icazənin lazım olub-olmadığını müəyyən etmək və müəllif hüququ sahibindən icazə almaq üçün məsuliyyət daşıyırlar. Bu nəşrdəki üçüncü tərəf məxsus hər hansı komponentin pozulması nəticəsində yaranan iddialarla üzləşmək riski yalnız istifadəçinin üzərinə düşür.

Satışlar, hüquqlar və lisenziyalasdırma. FAO-nun məlumat məhsulları FAO-nun internet saytında (www.fao.org/publications) mövcuddur və onları sales@fao.org vasitəsilə satın almaq olar. Kommersiya məqsədli istifadə üçün müraciətlər bu link vasitəsilə təqdim edilməlidir: www.fao.org/contactus/licence-request. Hüquqlar və lisenziya ilə bağlı müraciətlər copyright@fao.org ünvanına göndərilməlidir.



ƏRZAQ TULLANTILARI: QLOBAL MƏSƏLƏ

Pərakəndə satış obyektlərindən tutmuş ev təsərrüfatlarına qədər hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizinin israf edildiyini bilirdinizmi? Bu, hər gün acliq çəkən milyonlarla insanı qidalandırıa biləcək 931 milyon ton ərzaq deməkdir.

Əvəzində qida məhsulları israf edilir: il ərzində orta hesabla 74 kq qida israf edirik, bütün qida tullantılarının 61 faizi dünya üzrə təxminən 570 milyon ton ev təsərrüfatlarının payına düşür.

Ərzaq tullantısı dedikdə istehlakçıların, istehsalçıların və satış obyektlərinin yalnız davranışları səbəbindən istehlaka yararlı qidaların atılması nəzərdə tutulur.

Dünyada bir çox insanlar üçün ərzaq israfi, digər amillərlə yanaşı, tələbatdan daha çox ərzaq almaq, ərzaqları soyuducuda xarab etmək və ya yeyə biləcəklərindən daha böyük porsiya götürmək kimi səbəblərdən qaynaqlanan gündəlik hala çevrilib.

Bu vərdişlər təbii sərvətlərə istifadə intensivliyi gətirir və ətraf mühitə ziyan vurur. İqtisadi xərclərdən başqa, ərzaqların israfi əkin sahələrinə yer açmaq üçün meşələrin qırılması və biomüxtəlifliyin itirilməsi ilə yanaşı istehlaka yararlı, lakin yeyilmədən atılan qida məhsulları istehsal etmək üçün tələb

olunan enerji, su, torpaq, gübrə və əmək itkiyə gedir. Qlobal istehlakın ətraf mühitə ciddi təsirləri mövcuddur və ehtiyacdən daha çox ərzaq istehsalı bu təsirləri daha da artırır. Məsələn, sonda tullantıya gedən ərzağın emalı, daşınması və saxlanması üçün lazım olan enerjini və ya zibilxanalarda ərzaq məhsullarının parçalanması nəticəsində yaranan istixana qazı emissiyalarını nəzərdən keçirək.

Bunlara diqqət yetirin:¹

• Ərzaq itkisi və tullantıları bir ölkə olsayıdı, o, Amerika Birləşmiş Ştatları və Çindən sonra istixana qazı emissiyalarının üçüncü ən böyük mənbəyi olardı. Ərzaq itkisi və tullantılarının qlobal karbon miqdarı 3,3 milyard ton karbon qazı ekvivalentinə bərabərdir.



• Hər il itkiyə gedən və ya israf edilən ərzaq istehsalı üçün istifadə olunan suyun ümumi həcmi (250 km³) Rusiya Federasiyası ərazisindən axan Volqa çayının illik axın həcmindən bərabərdir - və ya Cenevrə gölündəki suyun həcmindən üç dəfə çoxdur.

30%

• Demək olar ki, 1,4 milyard hektar, yəni dünyada kənd təsərrüfatı təyinatlı torpaqların təxminən 30 faizinə bərabər torpaq sahəsi heç vaxt yeyilməyən qida istehsalı üçün istifadə olunur.

Dayanıqlı dünya konsepsiyasını həyata keçirmək üçün biz qida məhsullarının istehlakı və istehsalı vərdişlərimizi dəyişdirməliyik.

¹ FAO. 2013. Food wastage footprint: Impacts on natural resources. Summary report. 63 pp. (Qida israfının izləri: Təbii ehtiyatlara təsirlər. icmal hesabat. 63 səh.) (bu linkdən də əldə etmək olar: <http://www.fao.org/3/i3347e/i3347e.pdf>).

FƏRQ YARATMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRSİNİZ?

Hər birimiz kiçik fərdi tədbirlər görməklə, ərzaq məhsullarının israfının qarşısının alınması və azaldılmasına böyük təsir göstərmək imkanımız vardır.

Bu, problemi anlamaqla başlayır. İsraf etdiyiniz ərzağın miqdарını və bunun səbəblərini qiymətləndirmək üçün bir həftə ərzində qida tullantıları barədə yazılı qeydlər aparmaq barədə düşünün. Bu yolda sizə dəstək olmaq üçün təlimat sənədinin sonunda əlavə edilən gündəlikdən istifadə etməyiniz xahiş olunur.




Həftə bitdikdə və gündəliyinizi tamamladıqdan sonra nəticələri nəzərdən keçirin:

1

BİRİNCİ ADDIM: Nümunəni tapın

Hansı ərzaqların, nə zaman və harada israf olunduğunu müəyyənləşdirmək üçün gündəliyinizi nəzərdən keçirin. Xərc sütunu maliyyə itkilərinizi hesablamağa kömək edəcək.



2

İKİNCİ ADDIM: Səbəblərlə tanış olun

Ərzaqlarınızı niyə atdıığınızı bilmək gələcəkdə bu cür vəziyyətlərə yol verməməyinizə kömək edə bilər. Buna misal olaraq, həddən çox yemək hazırlamaq, içkiləri çox israf etmək və çox ərzaq almaq ola bilər.

3

ÜÇÜNCÜ ADDIM: Düşünün

Evinizdə ərzaq israfının qarşısını almaq və ya azaltmaq üçün hansı tədbirləri görə bilərsiniz? Məsələn: daha az alış-veriş etmək, yeməkləri daha kiçik porsiyalarla hazırlamaq və qalıqları yenidən istifadə etməyi öyrənmək.





Mağazada fərqli yaratmağıniza
kömək edəcək bəzi məsləhətlər.

Mağazada

Ağıllı alış-veriş

- Həftə üçün yemək menyusunun planlaşdırılması yemək davranışınızı təşkil etməyə və tullantıları azaltmağa kömək edə bilər.
- Yalnız həqiqətən ehtiyac duyduğunuz ərzaqları almağınız tullantıları azaltmağın ən sadə yoludur. Alış-verişə getməzdən əvvəl soyuducu, dondurucu və ərzaq rəflərinizi yoxlayın. Alış-veriş siyahısı hazırlayın və təsadüfi alışlardan çəkinin. Ac olduğunuz zaman alış-veriş etməyin!
- Əgər alış-veriş siyahıları yazmaq istəmirsizsə, mağazaya gəlməmişdən əvvəl soyuducu və ərzaq rəfləinizdəki ərzaqların şəklini çəkin.
- Toplu şəkildə almaq və məhsulların xarab olmasına imkan vermək əvəzinə, ət və təzə tərəvəz kimi tez xarab olan məhsulları almaq üçün daha tez-tez alış-veriş etməyi nəzərdən keçirin. Bu yolla, bütün həftə ərzində təzə məhsullardan həzz alacaqsınız.
- Meyvə, tərəvəz və salatlar kimi tez xarab olan ərzaqları endirimlə alarkən diqqətli olun. Nə qədər ucuz olsa da, tullantıya atacağınız təqdirdə onların heç bir dəyəri yoxdur.





Mağazada fərqli yaratmağınızın
kömək edəcək bəzi məsləhətlər.

“Gülməli” ərzaqlar alın

Ərzaq məhsullarına görünüşünə görə seçim etməməyə çalışın! Fərqli formalı və ya zədələnmiş meyvə-tərəvəzlər ölçüsü, forması və ya rəngi standartlara uyğun olmadığı üçün daha mütəmmadi olaraq israf olunurlar. Narahat olmayın; onlar eyni dadı verir və eyni dərəcədə xeyirlidirlər! Məsələn, smuzilər, şirələr və desertlər üçün çox yetişmiş meyvələrdən istifadə edə bilərsiniz.




Yerli ərzaq istehsalçılарını dəstəkləyin

Yerli məhsulları, xüsusilə də gənc fermerlərdən və qadın fermerlərdən almaqla siz icmaya dəstək olursunuz. Siz həmçinin yük maşınları və digər nəqliyyat vasitələri üçün çatdırılma məsafələrini qısaltmaqla və saxlama müddətini azaltmaqla ekoloji çırklənmə ilə mübarizə aparmağa və ətraf mühitə təsirləri azaltmağa kömək edirsiniz.



Məhsulların tarixinə dair məlumatları yoxlayın

Ərzaq alarkən etiketdəki tarixi yoxladığınızdan əmin olun. Əgər ərzağı dərhal istehlak etməyi planlaşdırırsınızsa, son istifadə tarixi daha uzun olan ərzaqları almaq barədə düşünün.





Evdə



Ərzaqların etiketlərini anlamaq

Ölkənizdəki fərqli tarix işarələmələrini yoxlayın. “... tarixinədək istifadə etmək tövsiyə olunur” və “son istifadə tarixi” arasındaki fərq haqqında öyrənin. Ərzağın üzərində “... tarixinədək istifadə etmək tövsiyə olunur” yazısı olduqda onu həmin tarixdən sonra da yemək təhlükəsiz ola bilər, halbuki “son istifadə tarixi” yazısı onu həmin tarixdən sonra yeməyin təhlükəli olduğunu bildirir.

“... tarixinədək istifadə etmək tövsiyə olunur” yazısında göstərilən tarix ərzaq məhsulunun keyfiyyətinə – təzəliyinə, dadına, rənginə, iynə və ya tərkibindəki qida maddələrinə aiddir. Bu, həmin tarix keçdikdən sonra ərzağın yeyilməsinin təhlükəsiz olmaması anlamına gəlmir.

“Son istifadə” tarixi qidanın təhlükəsizliyinə aiddir. Bu, təhlükəsizlik və keyfiyyət baxımından həmin tarix keçdiqdən sonra məhsulun istehlak edilməsinin təhlükə riski daşıdığını bildirir.



Ərzaqların düzgün qaydada saxlanması

- Soyuducunuzun temperaturunu 4°C-ə qoyn və



soyuducunuzun ən soyuq hissələrini müəyyənləşdirir. Qapı soyuducunuzun ən isti hissəsidir, ona görə də orada yalnız asanlıqla xarab olmayan ərzaqları saxlayın. Aşağı rəf adətən ən soyuq yerdidir; balıq, ət və yumurta saxlamaq üçün ondan istifadə edin.

- Məhsulları mümkün qədər orijinal qablaşdırında saxlayın. Açıldıqdan sonra məhsullar təkrar istifadə edilə bilən ərzaq qablarında saxlanmalıdır.

- Daha köhnə məhsulları şkafınızın və ya soyuducunuzun ön hissəsinə, yeni məhsulları isə arxa hissəyə yerləşdirin.

- Əlavə qalan ərzaqlarınızı qorumaq üçün onları xüsusi qabda saxlayın. Qalıq yeməklərlə davranarkən zəruri gigiyena qaydalarına əməl etməyi unutmayın.² Bişmiş ərzaqları uzun müddət otaq temperaturunda saxlamayın. Qabın üzərinə ondakı yeməyin adını və tarixini yazmaq üçün stikerlərdən istifadə edə bilərsiniz. Bu yolla, yeməyin hansı müddətdə təhlükəsiz olduğunu dəqiq biləcəksiniz!



- Əlavə qalan ərzaqlarınız hazırlandıqdan sonra soyuducuda xüsusi qablarda dörd günə qədər saxlanila bilər. İsti yeməkləri soyuducuya qoymazdan əvvəl yaxşıca soyudun. Qalıq yeməkləri daha tez soyutmaq üçün lazım olduqda onları kiçik porsiyalara böln. Onları iki saat ərzində soyuducuya qoyn.



- Bişməmiş ərzaqlar bişmiş qidalardan və ya hazır qida məhsullarından ayrı saxlanılmalıdır. Bu xüsusiət ət və balıq üçün vacibdir.



- Yadda saxlayın ki, siz məhsulların əksəriyyətini son istifadə müddətindən əvvəl dondurma bilərsiniz. Lazım olduqda onların buzunu əridin və sonra 24 saat ərzində istehlak edin.



- Orijinal qablaşdırında olmayan məhsulu dondurursunuzsa, onu bağlı qaba və ya dondurma üçün paketə qoyn və üzərinə adını və dondurulma tarixini yazın.



- Turşu qoyma, qurutma, konservləşdirmə, fermentasiya və dondurma ərzaqların daha uzun müddət qalması və beləliklə də israfı azaltmaq üçün istifadə edə biləcəyiniz üsullardır.

² Zəruri gigiyena təcrübələri haqqında ətraflı məlumat üçün, bax: Ümumdünya Səhiyyə Teşkilatının Five keys to safer food manual (Daha təhlükəsiz ərzaqlarla bağlı beş açar təlimat), bu linkdən əldə etmək olar: <https://www.who.int/publications/item/9789241594639>.



Faydalı məsləhətlər və tövsiyyələr

- Meyvə və tərəvəzləri soyuducuda meyvə- tərəvəz yerində və ya xüsusi qablarda saxlamaqla onların saxlama müddətini artırın.



- Qaragilə, böyürtkən, çiyələk və moruq çox zərifdirlər və yeyilən anda yuyulmalıdır. Onları quru, qapalı qablarda soyuducuda saxlayın.



- Banan, avokado və manqo kimi tropik meyvələr otaq temperaturunda saxlanmalıdır. Onlar həm də bu yolla daha yaxşı yetişəcəklər. Onları yetişdikdən sonra ömürlərini uzatmaq üçün soyuducuya yerləşdirə bilərsiniz.



- Yarma, çörək və təzə qoz-fındıqları daha uzun müddət təzə saxlamaq üçün onları hava keçirməyən qablarda (şüşə qablar daha yaxşıdır) saxlayın.






Faydalı məsləhətlər və tövsiyyələr

- Köhnə çörək kub şəklində doğranmaqla suxarı kimi salata və ya şorbaya əlavə oluna bilər.
- Köhnə tərəvəzlər şorbada istifadə edilə bilər.



- Bu axşam artıq qalan toyuq qızartması sabahki sendviçin inqrediyenti ola bilər.

- Çok yetişmiş meyvələrdən dessert və ya smuzi və ya ev şəraitində mürəbbə hazırlayıın.



- Toyuq və ya ət sümüklərini israf etmək əvəzinə, onları bulyon hazırlamaq üçün tərəvəz və göyərtilərlə qaynadın. Onları digər yeməklərin hazırlanmasında istifadə etmək üçün dondura da bilərsiniz.

- Çuğundur və yerkökünün başları, eləcə də brokkolinin zoqları lif və qidalandırıcı maddələrlə zəngindirlər və əminliklə smuzi, salat və şorbalara əlavə oluna bilər.





Qalıq ərzaqlarınızı sevin

- Əgər bişirdiyiniz yeməyi yeyib qurtarmamışınızsa, onun qalanını başqa yeməkdə inqrediyent kimi istifadə etmək üçün dondurun.



- Hər həftə bir şam yeməyini “qalıq yeməklərdən hazırlanan” yemək təyin edin. Yeni yemək bişirmək əvəzinə, şkaflarda və soyuducuda qalan və necəsə dıqqətdən kənardə qalmış (4 gündən artıq qalan olmayan) digər qida məhsullarından istifadə edin. Kreativ olun!



Utilizasiya prosesini təkmilləşdirin



- Hazırda ərazinizdə ərzaq tullantılarının necə utilizasiya olunduğunu öyrənin. Ərzaq tullantılarından enerji və qidalı maddələri əldə etməyə imkan verən təkrar emal və bərpa variantları haqqında məlumat əldə edin.

Ərzaq qalıqlarınızdan istifadə edin

- Ərzaq qalıqlarınızı atmaq əvəzinə onları kompostlaşdırın. Kompost qida maddələri ilə zəngindir və bağçanız, kollarınız və ya hətta qapalı şəraitdə becərdiyiniz dibçək bitkiləri üçün əladır. Ev təsərrüfatları üçün kompostlama variantları haqqında məlumat əldə edin.

Evdən kənarda yemək yeyərkən



Evdən kənarda yemək yeyərkən
fərq yaratmağınızı kömək
edəcək bəzi məsləhətlər.

Porsiyalara diqqət yetirin

- Sifariş verməzdən əvvəl yemək porsiyasının ölçüsü ilə maraqlanın.
- Evdən kənarda yemək yeyərkən yalnız yeyəcəyiniz yeməkləri sifariş vermək ərzaq israfının qarşısını almağın asan üsullarından biridir.

Paylaşın

Daha böyük porsiyaları paylaşın.

İnqrediyentləri yoxlayın

Sifariş etdiyiniz yeməkdə xoşlamadığınız inqrediyentlərin olmadığından əmin olun.

Yeməyinizin qalıqlarını evə aparın


Restorandan yeməyinizin qalığını daha sonra yeyə bilməyiniz üçün qablaşdırmağı və sizə verməyi xahiş edin. Çox az adam yeməyinin qalanını restoranlardan evə aparır, lakin bu, əla vərdişə çevrilə bilərdi!





Fərqlilik yaratmağınza kömək
edəcək bəzi başqa məsləhətlər

Əlavə olaraq



Paylaşmaq gözəldir

İsraf edəcəyiniz yeməkləri paylaşın. Məsələn, müvafiq program təminatları artıq yeməkləri paylaşmaq üçün qonşuları və yerli müəssisələri birləşdirə bilər. Təhlükəsiz məhsullar həmçinin yerli istehlak banklarına, xeyriyyə yeməkxanalarına və sığınacaqlara bağışlanıbilər.



ƏRZAQ İSRAFÇILIĞINDAN NƏ QƏDƏR UZAQSINIZ?



#YourActionsMatter
#savefood

Bir həftə ərzində aşağıda təklif olunan gündəlikdən istifadə etməklə bütün ərzaq tullantılarına nəzarət edin. Ən çox hansı yeməyin və niyə israf edildiyini müəyyənləşdirin. Gündəlik vərdişlərinizdə sadə dəyişikliklər etməklə hansı ərzaqların israf edilməsinin asanlıqla qarşısını ala biləcəyiniz barədə düşünün.

Qeyd:

Qida məhsullarının yeyilməyən hissələri (məsələn, yumurta kabıqları, meyvə və tərəvəz çəyirdəkləri və toxumları, çay paketləri, qəhvə xilti və s.) ərzaq tullantıları sayılır, ona görə də onları gündəlikdə qeyd etməyə ehtiyac yoxdur.

Halbuki yeyilə **bilən**, lakin atılan qidalardır israfdır. Buraya yemək qalıqları, “... tarixinədək istifadə etmək tövsiyə olunur” və “son istifadə tarixi” keçmiş yeməklər və ya xarab olmuş və ya kiflənmiş qidalardır daxildir.

ƏRZAQ TULLANTILARININ QARŞISINI ALMAQ ÜÇÜN GÜNDƏLİYİNİZ

1-ci Gün



| Yemək | Ərzaq | Miqdarı | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |



2-ci Gün

| Yemək | Ərzaq | Miqdarı | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |

3-cü Gün



| Yemək | Ərzaq | Miqdarı | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |




4-cü Gün

| Yemək | Ərzaq | Miqdari | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |




5-ci Gün

| Yemək | Ərzaq | Miqdari | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |



6-cı Gün

| Yemək | Ərzaq | Miqdarı | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |



7-ci Gün

| Yemək | Ərzaq | Miqdarı | Necə utilizasiya olunur | Səbəb | Qiymət |
|------------------|-------|----------|-------------------------|-------------|--------|
| Səhər yeməyi | Süd | ½ fincan | Mətbəx çanağında | Qalıq yemək | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Nahar | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Şam | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| | | | | | |
| Qəlyanaltı/digər | | | | | |
| | | | | | |
| | | | | | |



Planetımız üçün. İnsanlar üçün. Ərzaq İtkisi və Tullantılarına son.

Məsləhətlərinizi və həll yollarınızı paylaşın!

Dostlarınızı və icmanızı da hərəkətə keçməyə ilhamlandırmaq üçün **#savefood**

və **#YourActionsMatter** həştəqlərini tag edin.



REPUBLIC OF TÜRKİYE
MINISTRY OF AGRICULTURE
AND FORESTRY

Regional Office for Europe and Central Asia

save-food-reu@fao.org

www.fao.org/save-food/regional/easterneurope/en/

Bu broşüra, Türkiye Respublikasının Kənd Təsərrüfatı və Meşəcilik Nazirliyi tərəfindən maliyyələşdirilən Ərzaq və Kənd Təsərrüfatı sahəsində FAO-Türkiyə Tərəfdəşlığı Proqramı (FTPP II) çərçivəsində həyata keçirilən “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə ərzaq itkisi və tullantılarının azaldılması” layihəsi üçün hazırlanmışdır.

Food and Agriculture Organization of the United Nations

Budapest, Hungary